

## **“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın aidiyyəti bəndləri üzrə Dövlət Statistika Komitəsi tərəfindən 2015-ci ildə görülmüş işlər haqqında məlumat**

### **2.1. Dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi.**

Komitənin 28.10.2015-ci il tarixli, 22/1 və 22/2 nömrəli kollegiya qərarları ilə təsdiq edilmiş “2016-cı il üçün statistik işlər proqramı”, “2016-cı ildə yerli statistika orqanları üçün statistik işlər proqramı” ([http://www.stat.gov.az/menu/2/work\\_program](http://www.stat.gov.az/menu/2/work_program)), “Rəsmi statistika sahəsində Azərbaycan Respublikasının əsas normativ hüquqi aktları” kitabı (əlavə və dəyişikliklər edilməklə) ([http://www.stat.gov.az/menu/3/Legislation/Normativ\\_Az.pdf](http://www.stat.gov.az/menu/3/Legislation/Normativ_Az.pdf)), “Dövlət Statistika Komitəsinin Reqlamenti” (əlavə və dəyişikliklər edilməklə) ([http://www.stat.gov.az/menu/2/regulations/stat\\_req.pdf](http://www.stat.gov.az/menu/2/regulations/stat_req.pdf)) və “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları” (əlavə və dəyişikliklər edilməklə) ([http://www.stat.gov.az/menu/3/Legislation/Normativ\\_Az.pdf](http://www.stat.gov.az/menu/3/Legislation/Normativ_Az.pdf)-elektron sənədin 107-ci səhifəsində) Komitənin internet səhifəsində yerləşdirilmişdir.

### **2.2. Dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması.**

Dövlət Statistika Komitəsinin fəaliyyəti barədə 2015-ci ilin yekunu üzrə illik məruzə hazırlanmış və internet səhifəsində yerləşdirilmişdir.

### **2.3. Dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi.**

Dövlət Statistika Komitəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrini və digər ictimaiyyət nümayəndələrini məlumatlandırmaq məqsədilə 2015-ci il 24 iyul tarixində 40 nəfərin, 19 oktyabr tarixində isə 110 nəfərin iştirakı ilə ölkənin sosial, iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Eyni zamanda 2015-ci il 20 oktyabr tarixində “Ümumdünya Statistika Günü” ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbər şəxslərinin, millət vəkillərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təntənəli tədbir təşkil edilmişdir.

Tədbirdə “Ümumdünya statistika günü” ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmiş, “Statistika xəbərləri” elmi-praktik jurnalının işıq üzü görmüş ilk nömrəsi tədbir iştirakçılarına təqdim olunmuşdur.

### **2.4. Dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi.**

Dövlət Statistika Komitəsi kollegiyasının 10.01.2012-ci il tarixli, 1/1 nömrəli və 28.10.2015-ci il tarixli, 22/2 nömrəli qərarlarına əsasən “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları” və “Dövlət Statistika Komitəsinin Reqlamenti”nə əlavə və dəyişikliklər edilmiş və bu məlumatların vətəndaşlar arasında geniş təşviq edilməsi məqsədilə Komitənin internet səhifəsində yerləşdirilmişdir.

### **4.1. Dövlət orqanları tərəfindən ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi.**

2015-ci ildə Dövlət Statistika Komitəsinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının hazırlanmasına ehtiyac olmamışdır.

### **4.3. İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.)**

Dövlət Statistika Komitəsi tərəfindən rəsmi statistikaya dair ictimai əhəmiyyət kəsb edən sənədlərin layihələrinin hazırlanması prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin aktiv iştirakını təmin etmək məqsədilə Komitənin internet sahifəsində müzakirə üçün layihələr bölməsi yaradılmış və sənədlərin layihələri orada yerləşdirilmişdir. Eyni zamanda, istifadəçilərin statistik məlumatlarla təmin olunması ilə bağlı onlayn sorğu (statistik məlumatlara inamın olması, statistik fəaliyyətin keyfiyyət baxımından qiymətləndirilməsi, Komitənin internet sahifəsindən istifadənin rahatlığı və keyfiyyəti, statistik məlumatların aktual, dolğun olmasının qiymətləndirilməsi, istifadəçilərin Dövlət Statistika Komitəsinin yayım təqvimindən xəbərdar olması, fəaliyyətindən nə dərəcədə razı olduqları və s. suallar üzrə) keçirilmiş və nəticələri təhlil edilmişdir.

#### **4.4. Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi.**

Dövlət Statistika Komitəsinin şöbələri tərəfindən 2015-ci il ərzində dövlət orqanlarının, müəssisə və təşkilatların, kütləvi informasiya vasitələrinin, elmi-tədqiqat institutlarının nümayəndələrinin iştirakı ilə müxtəlif sahələri əhatə edən mövzularda seminarlar keçirilmişdir. Eyni zamanda, 2015-ci il iyulun 24-də və oktyabrın 19-da Dövlət Statistika Komitəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilmiş ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair mətbuat konfransı "Açıq qapı" şəklində təşkil edilmişdir.

#### **5.2. Dövlət orqanlarının öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdikləri elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq ictimai təqdimatlar keçirməsi.**

Dövlət Statistika Komitəsində Məlumatların yayılması şöbəsi və aparatın sahə şöbələri tərəfindən mütəmadi olaraq təşkil olunmuş seminarlarda istifadəçilərə Komitə tərəfindən təqdim olunan elektron xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı, elektron xidmətlər barədə ictimai təqdimatların keçirilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yaradılmış “E-xidmətlər” bölməsi saytda yerləşdirilmişdir.

#### **9.2. Açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri və əhali arasında paylanması.**

Dövlət Statistika Komitəsi tərəfindən Açıq Hökumətin təşviqi ilə bağlı görülmüş işlər barədə müvafiq materiallar hazırlanaraq 2015-ci ilin iyul ayında keçirilmiş mətbuat konfransında iştirakçılara paylanmışdır. Həmçinin "Rəsmi statistika sahəsində Azərbaycan Respublikasının əsas normativ hüquqi aktlar" kitabının yeni versiyası, "Sahibkar statistika ilə bağlı nəyi bilməlidir" kitabçası və bu sahədə digər materiallar hazırlanaraq Komitənin rəsmi internet sahifəsində yerləşdirilmişdir.

#### **9.3. “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi.**

Dövlət Statistika Komitəsi kollegiyasının 17.10.2012-ci il tarixli, 29/1 nömrəli qərarı ilə təsdiq olunmuş tədbirlər planının və Dövlət Statistika Komitəsinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 2015-ci il üzrə iş planının yerinə yetirilməsinə xüsusi diqqət yetirilmiş və hər iki sənəddə nəzərdə tutulmuş işlər icra olunmuşdur.

#### **9.4. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi.**

Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə 21 sentyabr 2015-ci il tarixdə “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir. Müsabiqədə 23 kütləvi informasiya vasitəsindən 35 jurnalist iştirak etmişdir. 19 oktyabr 2015-ci il tarixdə Dövlət Statistika Komitəsində 39 sayda KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında müsabiqənin nəticələri açıqlanmış və qaliblər pul mükafatı və diplomlarla təltif edilmişlər.

**“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın aidyyəti bəndləri üzrə Dövlət Statistika Komitəsi tərəfindən 2015-ci ildə görülmüş işlər haqqında məlumat**

**2.5. Dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili.**

Dövlət Statistika Komitəsinin rəhbər şəxsləri tərəfindən vətəndaşların qəbulu cədvəli, onların elektron poçt ünvanları və əlaqə nömrələri Komitənin rəsmi internet sahifəsinin struktur bölməsində yerləşdirilmiş, il ərzində birbaşa sədr və müavinlər tərəfindən 43 vətəndaş qəbul edilmişdir.

**9.2. Maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili.**

Dövlət Statistika Komitəsi aparatının, Bakı Şəhər Statistika İdarəsinin işçiləri üçün 2015-ci il oktyabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsinin iştirakı ilə “Maraqlar toqquşmasının qarşısının alınması” və “Etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər” mövzusunda təlim keçirilmişdir.

**10.1. Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi.**

Dövlət Statistika Komitəsinin aparatında çalışan dövlət qulluqçuları üçün 2015-ci il 05 yanvar tarixli 1/t nömrəli əmrə təsdiq edilmiş tədris proqramına və yerli statistika orqanlarında çalışan dövlət qulluqçuları üçün 2015-ci il üzrə tədris planına “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına dair mövzular daxil edilmiş və mütəmadi olaraq il boyu məşğələlər keçirilmişdir.

**10.2. Etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması.**

Bununla əlaqədar illik hesabat hazırlanmış və 2016-cı il 15 yanvar tarixli R/02 nömrəli məktubla Komissiyaya göndərilmişdir. İctimaiyyətə açıqlanması üçün hesabat Komitənin internet sahifəsində yerləşdirilmişdir.

**14.4. Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərə təxirə salınmadan baxılması üçün müvafiq tədbirlər görülməsi.**

Hesabat dövründə iddiaçılardan şikayət daxil olmadığı üçün onların hüquqlarının qorunması məqsədi ilə tədbir görülməsinə ehtiyac yaranmamışdır.

**14.5. Dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması.**

Hesabat dövründə satınalmalar zamanı korrupsiya hallarına rast gəlinməmişdir.

**26.1. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak, habelə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi.**

“Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı ikinci Tvinning layihəsinin əsaslandırılmasında korrupsiyaya qarşı mübarizə ilə əlaqədar məsələyə xüsusi toxunulmuş və qeyd olunmuşdur ki, “Dövlət Statistika Komitəsi “2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”nın həyata keçirilməsində iştirak edir. Eyni zamanda Dövlət Statistika Komitəsində statistika sahəsində korrupsiyanın qarşısının alınması yollarını göstərən Fəaliyyət Planı mövcuddur.

**26.2. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-**

## **Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi.**

Dövlət Statistika Komitəsinin 2008-ci il 15 iyul tarixli 117/t nömrəli əmri ilə yaradılmış "Korrupsiya qarşı mübarizə üzrə komissiya" öz işini hər il Komitə tərəfindən hazırlanaraq təsdiq edilən "Açıq Hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının həyata keçirilməsi ilə bağlı İş Planı"na əsasən davam etdirmişdir.

### **27.1. Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi.**

2015-ci ildə fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutları cəlb edilmişdir. Belə ki, 2016-cı il üçün Statistik işlər proqramlarının və "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" və Dövlət Statistika Komitəsinin iştirak etdiyi digər dövlət proqramları üzrə icrası 2016-cı ildə nəzərdə tutulan tədbirlər planı'nın layihələri ictimai dinləmələrə təqdim olunmuş və müvafiq qaydada təsdiq edildikdən sonra Komitənin rəsmi internet sahifəsində yerləşdirilmiş, bu işdə şəffaflıq təmin edilmişdir.

### **27.2. Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi və birgə layihələrin həyata keçirilməsi.**

Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə 21 sentyabr 2015-ci il tarixdə "Daha təkmil statistika - daha yaxşı həyat" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir. Müsabiqədə 23 kütləvi informasiya vasitəsindən 35 jurnalist iştirak etmişdir. 19 oktyabr 2015-ci il tarixdə Dövlət Statistika Komitəsində 39 sayda KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında müsabiqənin nəticələri açıqlanmış və qaliblər pul mükafatı və diplomlarla təltif edilmişlər.

### **28.2. Dövlət orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verilişlərin və debatların təşkil edilməsi.**

Mövzu ilə bağlı cari il oktyabr ayının 25-də Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov ANS televiziya kanalında "Hesabat" verilişində iştirak etmişdir.

### **28.3. Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi.**

Dövlət Statistika Komitəsi dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə özünün fəaliyyəti ilə bağlı fəaliyyət planları hazırlamış və Komitənin rəsmi internet sahifəsində yerləşdirmişdir. Fəaliyyət planına Dövlət Statistika Komitəsinin istehsal etdiyi məlumatlar, fəaliyyətinin əsas prioritetləri, fəaliyyətini tənzimləyən qanunvericilik aktları, Açıq Hökumətin təşviqinə dair və korrupsiyaya qarşı mübarizəyə dair Milli fəaliyyət, "Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasından irəli gələn vəzifələrə dair" planları, şəffaflığın təmin edilməsi, istifadəçilərin tələbatlarının öyrənilməsi, məlumatların nəşr edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər fəaliyyətlərlə bağlı görülmüş işlər daxil edilmişdir.

### **28.6. Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması.**

2015-ci il ərzində Dövlət Statistika Komitəsi aparatının şöbələrində "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu" mövzusunda məşğələlər keçirilmiş və qanunun müddəaları üzrə işçilər maarifləndirilmişlər. Eyni ilə korrupsiyaya qarşı mübarizəyə dair 6 səhifəlik materiallar hazırlanmış və iyul ayında mətbuat orqanlarının nümayəndələrinə təqdim olunmuşdur. Hazırlanmış materiallara korrupsiyaya qarşı mübarizəyə dair fəaliyyət planı, bu sahədə görülməli işlərin planı, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması, cavablandırılması, korrupsiyaya qarşı mübarizə üzrə

təlim modulu, Komitədə qaynar xəttin mövcudluğu və s. barədə məlumatlar daxil edilmiş və bu sahəni əhatə edən ətraflı materiallar Komitənin internet sahifəsində yerləşdirilmişdir.

2012-2015-ci illərdə Dövlət Statistika Komitəsi tərəfindən "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Açıq Hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının həyata keçirilməsi ilə bağlı İş Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrasına Komitə tərəfindən xüsusi diqqət yetirilmiş və bu sahədə görülmüş işlər barədə illik hesabatlar Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

**H.Bağirov**

**R.Səlimov**

**Y.Yusifov**

**V.Məmmədov**

**Q. Əliyev**

